

Ana dilimiz – milli varlığımızın aynası

Məlum olduğu kimi, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr edilən tədbirdəki nitqində milli inkişafın mühüm istiqamətləri ilə yanaşı, Azərbaycan dilinin qorunması məsələlərinə xüsusi diqqət yetirib. Dövlət başçısının həmin fikirlərini və qarşıya qoyduğu vəzifələri dilçi alimlər, ədəbiyyat xadimləri, media sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri, təhsil sahəsinin məsul şəxsləri fundamental tezislərdən ibarət “Yol xəritəsi” kimi qəbul edərək, bununla bağlı düşüncələrini bölüşürlər.

Qeyd edək ki, dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” adlı konfrans keçirilib. Məqsədi Azərbaycan dilinin qorunması və inkişafı strategiyalarını müzakirə etmək, bu istiqamətdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların vəzifələrini müəyyənləşdirmək olan konfransda bildirilib ki, Ümummilli liderin bünövrəsini qoyduğu dil siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir və bu gün ana dilinin qorunması, ədəbi dil normalarının müasir texnologiyalara inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır. Qeyd olunub ki, bu məsələlər Milli Məclisin də daim diqqət mərkəzindədir və parlamentin dəstəyi strateji qərarların ardıcıl və uğurlu şəkildə həyata keçirilməsini təmin edir.

Əlbəttə, Azərbaycan dilinin qarşısında çağdaş dünya dinamikasından irəli gələn yeni hədəflər durur. Dilimizin saflığının qorunması, rəqəmsallaşma və yeni texnologiyalara inteqrasiyası, terminologiyaların elmi əsaslarla yenilənməsi və s. bu sıradandır.

Dil milli varlıq nişanı, yaddaş aynası, mənəvi irsin daşıyıcısı, dövlətçilik təfəkkürünün formalaşdığı bir məkandır. Onların dilimizin hazırkı vəziyyəti, teleradio və mətbuatda düzgün istifadəsi, lüğət tərkibinin zənginləşdirilməsi, ictimai həyatın bütün sahələrində – rəsmi, mədəni və işgüzar mühitdə, ədəbi dil normalarına riayət olunması, məktəblərdə Azərbaycan dilinin özünəməxsus metodik tədrisi barədə fikirlərini oxuculara təqdim edirik.



İsa HƏBİBBƏYLİ, AMEA-nın prezidenti, akademik:

– Prezident İlham Əliyevin AMEA-nın yubiley yığıncağındakı parlaq çıxışında ana dilimizlə, dövlət dilimizlə bağlı səsləndirdiyi fikirlər həm cəmiyyətimizin müxtəlif təbəqələrini, xalqımızı düşündürən mühüm məsələlərdir, həm də bu işlə məşğul olan akademik qurumlar, təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyur. Dövlətimizin başçısının “Biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik” fikri məsələnin nə qədər vacib və həssas olduğunu göstərir.

Bəli, Azərbaycan dili ilə bağlı problemlər var və bunu həll etmək bizim ümummilli məsələmizdir. Prezident İlham Əliyev çıxışında beynəlxalq leksikonda yer alan və dünyada qəbul edilmiş vahid terminologiyadan başqa, yad sözlərin Azərbaycan dilinə gətirilməsini “ya səhv, ya təxribat və ümumiyyətlə, qəbuləndirilməz” kimi qiymətləndirib. Fikrimcə, bu mövqə Azərbaycan alimləri, tədqiqatçıları, müəllimləri və ziyalıları üçün dilin qorunması istiqamətində aydın çağırışdır.

Müasir, inkişaf etmiş dillər beynəlxalq terminləri mənimləməklə yanaşı, həm də öz daxili imkanları hesabına zənginləşdirilən dillərdir. Azərbaycan dilinə də bu baxımdan daha ciddi yanaşmalıyıq. AMEA-nın dövlət dili siyasətinə elmi dəstəyi, normativ bazanın elmi əsaslarla hazırlanması və dövrün çağırışlarına uyğun yenilənməsi, Azərbaycan toponimlərinin qorunması ilə bağlı fəaliyyəti bundan sonra daha da genişləncək.

Milli Elmlər Akademiyası proqram şəklində 15 cildən ibarət Azərbaycan tarixi ilə bağlı sənəddə Prezident İlham Əliyevin AMEA-nın yubiley tədbirində səsləndirdiyi fikirlər əsas istiqamət olaraq əksini tapacaq.

Qeyd edim ki, hazırda Dilçilik İnstitutunda yeni orfoepiya və orfoqrafiya lüğətləri hazırlanır. Texnoloji inkişaf olmadan ümumi inkişafa nail olmaq mümkün deyil. Akademiyaya olaraq süni intellekt, kibertəhlükəsizlik sahəsində də inkişafa nail olmalı və bunu işimizdə tətbiq etməliyik. Eyni zamanda, Tarix İnstitutu yeni atlas xəritələr hazırlayır ki, burada, həmçinin sovet dövründən əvvəl Azərbaycan ərazilərinin tarixi adları əks olunur. Bunun üçün geniş tədqiqatlar aparılır. Toponimlərin bərpası məsələsində də tarixiliyi və gerçəkliyi

nəzərə almağı zəruri sayırıq.

Reklam bazarında, efrirlərimizdə, dərsliklərimizdə, elmi-tədqiqat əsərlərində bəzən alınma kəlmələrdən lazım gəldi-gəlmədi istifadə olunur. Düşünürəm ki, müvafiq qurumlar, o cümlədən Akademiya bu məsələni müzakirə edib həll etməyə borcudur. Bu, ümummilli məsələdir. Həmçinin fikrimizcə, Terminologiya Komissiyasının tərkibinə yenidən baxılmalı, onun fəaliyyəti aktivləşdirilməlidir. Həmçinin televiziya proqramlarında ana dili ilə bağlı proqramların təşkilinə yeni yanaşma tələb olunur. Biz bu cəhətdən televiziya programlarımızla qarşılıqlı əməkdaşlığa hazırıq.



Elnarə AKİMOVA, Milli Məclisin deputatı, filologiya elmləri doktoru:

– Prezident İlham Əliyevin fikirləri bir daha göstərir ki, dil yalnız ünsiyyət vasitəsi deyil – millətin yaddaşı, kimliyi və mənəvi sərvətidir. “Dilini itirən millətin itirir” deyənlər böyük dühalar kimi, ölkə başçısı da dilin qorunmasını siyasi çağırışdan çox, milli məsuliyyət kimi təqdim edir. Onun “Bizim dilimiz çox zəngindir, xarici sözlərə ehtiyac yoxdur. Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur” fikri həm çağdaş bir xəbərdarlıq, həm də gələcək nəsillərə ünvanlanan tövsiyədir.

Azərbaycan dili əsrlərin süzgəcindən keçmiş, xalqımızın taleyini, düşüncəsini, ruhunu daşımış bir xəzinədir. Bu dilin zənginliyini qorumaq, onun hər sözündə gizlənən mədəniyyət qatlarını yaşatmaq yalnız dilçi alimlərin deyil, hər bir vətəndaşın gündəlik həyatına daxil olmalıdır. Çünki dilimizdəki hər alınma söz, hər korlanmış ifadə təkcə dilin üslubuna deyil, millətin yaddaşına zərər vurur.

Fikrimcə, qloballaşma dövründə, informasiya axını içərisində ana dilini qorumaq həm mədəni mübarizə, həm də milli mövqə tələb edir. Gənclərin sosial mediada öz ana dilində düzgün yazması, musiqiçilərin, yazıçıların, jurnalistlərin dilin imkanlarını qoruması və inkişaf etdirməsi bu müdəcilənin ən önəmli cəhətləridir. Bu gün qloballaşmanın dil üzərində təhdidlərini dilin keçiyində dayanmaqla qoruya bilərik. Dövlət başçısının vurğuladığı kimi, biz başqa dillərin inkişafına qarşı deyilik, amma öz dilimiz – öz kimliyimiz yad sözlərin əsarətində qalmamalıdır.

Bu gün Azərbaycan dilində bir fikri, hissi və ya hadisəni ən incə cəhətlərlə ifadə etmək mümkündür. Bizim dilimiz Qarabağda çalınan kamanın səsi qədər ahəngdar, muğam kimi zəngin, dastanlar qədər dərinidir. Onu sevmək və qorumaq təkcə “borc” deyil, milli şərəf məsələsidir.

Ana dilimizin saflığını qorumaq gələcəyimizi, kimliyimizi və milli dirçəlişimizi qorumaq deməkdir. Bu həm elm, həm dövlət siyasəti, həm də mənəvi missiyadır. Prezidentin çağırışı bu missiyanı hər kəsin şəxsi məsuliyyəti səviyyəsinə qaldırır və bu, yalnız dövlət başçısının deyil, bütün xalqın dilə olan sevgisinin növbəti ehtiyacı kimi mənəlanir.

*

Məktəb dərsliklərində təqdim olunan materialların dili ilə bağlı çətinliklər uzun müddətdir ki, təhsil müəssisələri və müəllimlərin müzakirə mövzusudur. Onlar dərslik dilinin şagirdlər üçün çətin olduğunu, məzmunu qavrama prosesinə mane yaratdığını qeyd edirlər. Elm və təhsil naziri Emin Əmrullayev də brifinqlərdən birində dərsliklərin dilinin şagirdlərin oxuyub-anlaması baxımından çətinlik yaratdığını vurğulamışdı. Deməli, dərsliklərin dilinin sadələşdirilməsi ilə bağlı addımlar atılmalıdır.

Elnur ƏLİYEV, Təhsil İnstitutunun direktor əvəzi, elm və təhsil nazirinin müşaviri:

– Sırr deyil ki, hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün müəyyən çətinliklər yaradır. Bu kimi hallar məktəblərdə aparılan müşahidələr vasitəsilə müəyyən edilir. Təhsil İnstitutu dərslikləri müttəmədi



Müttəxəssislərin qənaətinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən yeni dərsliklərin hazırlanması üzrə yaradıcı komandaların tərkibində minimum bir neçə dil redaktoru və korrektorun, həmçinin elmiyilin dəqiqliyini təmin etmək məqsədilə elmi redaktorların iştirakı təmin edilir. Dərsliklərin dilinin şagirdlər tərəfindən rahat mənimsənilməsi üçün sadə olmasına diqqət yetirilir. Eyni zamanda, vacib məqam ondan ibarətdir ki, dilin sadələşdirilməsi məzmunun elmi dəqiqliyinə və fənnin mahiyyətinə xələf gətirməməlidir.

Həmçinin Azərbaycan Respublikası Təhsil İnstitutunda hesab edilir ki, bəzi fənlərin spesifikasiyi səbəbi ilə terminologiya müərkəb görünə bilər və bu, normaldır. Yaradıcı heyət qarşısında qoyulan əsas tələblərdən biri də məzmunun keyfiyyətini aşağı salmadan və elmi dəqiqliyinə xələf gətirmədən dərsliklərin dilinin sadələşdirilməsini təmin etməkdir.



Vəsisf SADIQLI, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri:

– Azərbaycan dili milli dövlətçiliyin başlıca rəmzlərindən biridir. Müstəqillik dövründə onun geniş istifadəsi, əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət dilinin hüquqi statusu, işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri müəyyən edilib. Həmin Qanuna əsasən, dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi, xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi dövlətin vəzifələrinə daxildir.

Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında deyib: “Ana dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuləndirilməzdir”. Deyilən neqativ halların qarşısının alınması üçün dövlət dilindən istifadəyə nəzarət edən kadrlar diqqətlə seçilməli, bu iş təsadüfi şəxslərə tapşırılmamalıdır. Ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayrıca quruma ehtiyac olduğunu bildirmişik. Çünki hazırda bir gündə “Oksford” lüğətinə orta hesabla 16,5 söz daxil olur. Bu, bir ildə 6 min neologizm deməkdir. 10 ildən sonra dilimizin 60 minə yaxın alınma söz yığıltı altında əzilməsinə istəmirik. Hazırda bizdə termin yaradıcılığı ilə ictimai əsaslarla məşğul olunur. Amma Türkiyədə yeni sözlərlə 30 nəfərlik ştatlı işçidən ibarət bir qurum məşğuldur. İranda isə analoji sahə ilə məşğul olanların sayının 100-ə qədər olduğu bildirilir. Fikrimizcə, belə bir qurum Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətə dolğunlaşması, inkişafı, zənginləşməsinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşma bilməsi üçün çox gözəl imkanlar açır.

Ana dilimizi uzaq dillərlə yanaşı, yaxın dillərin də mənfi təsirlərindən qorumaq la-

zımdır. Mərhum akademik Tofiq Hacıyevin bir fikrini xatırlatmaq istədim: “Dillərin ayrılması irəli gedən bir prosesdir, geriye dönmür. Vaxtilə ana dil olub, ondan ayrılmalara getməyə başlayıb. Bu, tarixi inkişafın məntiqidir. Geriyə inkişaf, əgər buna inkişaf demək olarsa, assimilyasiya, zərərli qəbuldur”.

Bəzi şəxslərin cəfəng siyasi mülahizələrlə ana dilimizi başqa dillərin törəmə strukturuna çevirmək cəhdləri, dilimizdə oturuşmuş bir sıra sözlərin alınma olduğunu bəhanə edib, onları dildən çıxarmaq çağırışları zərərli, antimillidir, təhlükəlidir. Bu, Türkiyədə olduğu kimi, indiki nəsillə keçmiş nəsillər, ədəbi, elmi, mədəni irsimiz arasında uçurum yaratmaq deməkdir. Belə olarsa, gələcək nəsillər, hətta Vəqifi, Zakiri, Səməd Vurğun, Mirza Cəlili oxuyan zaman lüğətdən istifadə zərurəti ilə üzləşərlər. Nəhayət, onu da unutmamaq lazımdır ki, dil təkcə verbal ünsiyyət vasitəsi deyil, o həm də mədəniyyətin yaşamasının spesifikasi üslubu, mədəni kodların formalaşması faktorudur. Burada Üzeyir Hacıbəylinin sözlərini xatırlatmaq yerinə düşərdi: “Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itir-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat-vücut onun dilidir”.

*



Azər TURAN, “Ədəbiyyat qəzeti”-nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru:

– Bu gün həyatımız geniş, qlobal proseslərlə təmasda keçir. Belə bir realıqda Azərbaycan dili qloballaşan dünyanın sıxışdırılan deyil, söz sahibi olan dillərindən biri olmaq haqqına malikdir. Dilin qorunması, inkişafı, lüğət tərkibinin zənginləşməsi həm də qalib millət olmağımızın nəticəsi və göstəricisidir. Dil millətin köküdür, toplumu millət edən başlıca amillərdən biridir. Dilimizin saflığını qorumaq milli kimliyimiz, bir millət olaraq yaşama haqqımızı qorumaq deməkdir.

Ədəbiyyat yaddaşı olan dilin əsasında formalaşsa, daha gözəl və üstün nəticələr verər. Ədəbiyyat, yəni zamanda, dilin lüğət tərkibini zənginləşdirməkdir. Bunu da təbii ki, ədəbiyyatı yaradanlar - yazıçılar etməlidir. Xatırladım ki, sovet dövründə bunu Azərbaycanda ən çox edən şairlərdən biri Rəsul Rza olub. Bu gün Azərbaycan dilinin lüğət tərkibinə Rəsul Rzanın poeziyasından keçmiş sözlər kifayət qədərdir. Məsələn, “göydələ”, “ötəri” və başqaları. Eləcə də bu gün artıq ümumişlək olan “çimərlik” sözü dilimizə Xəlil Rzanın yadigarıdır. Hər şair, hər yazıçı dil fondumuza milli kökü və yaddaşı olan, səslənərkən narahatlıq yaratmayan, dilimizin arxitekturasını pozmayan, xələf gətirməyən bir-iki söz əlavə etsə, onun faydasını hər yerdə hiss edərik.

Dilin mühafizəsi üçün millətin müstəqil olması vacib şərtidir. Lakin Azərbaycan dili təkcə sovet hakimiyyəti dönməmişdə deyil, ondan əvvəl - Rusiya imperiyasının tərkibində olduğumuz dövrdə də ciddi təzyiqlərlə üzləşib. O zamanlar dilimizi ədəbiyyat qorudu. Bu mənada, ən böyük xidməti Molla Pənah Vəqif göstərmiş. Vəqif bunu vəzir kimi yox, şair kimi edib. Saray dili farsca idi. Xalq isə Vəqifin şeirlərini oxuyub və həm də estetik meyarlarını müəyyənləşdirdi.

Ədəbiyyat adamları hər dövrdə zamanla uyğun sözlər yaratmaqla dilin lüğət tərkibini zənginləşdirməkdir. Xalqın içindən gələn söz dilə, adətə, təzyiqlə qəbul edilən sözlərdən daha tez yayılır, tez yayılır və ümumişlək olur. Türk Dövlətləri Birliyinin reallaşdığı bir mərhələdə türk dillərinin də qovuşmasına, bir-birinə yaxınlaşmasına ehtiyac var. Azərbaycan dilimizin saflığını daha məsuliyyətlə qorumaqlıq, çünki bu, həm də bütün türkləri birləşdirən amildir.

Qarşıdan gələn Türkoğlu Qurultayın 100 illiyi ilə bağlı maraqlı bir tarixi faktı da xatırladım: Həmin qurultayda çıxış edən özbək alimi Qazi Alimcan deyirdi ki, azəri türk şairi Sabiri Türkünün hər yerində oxuyurlar, anlaşırlar, zövq alırlar. Demək, xalqa yaxınlaşdıqca anlaşma imkanı da artır. Bu halda ümumi ədəbi dildə həmlənin aşığından gəlməsi ehtimalı böyükdür. Dilin özü birləşməyi və yaxınlaşmağı təmin edir. Buna heç bir kimsə mane ola bilməz.

Bəzən Şah İsmayıl Xətayiə yəzələndirən əsaslı yanaşmalar olur. Bəziləri - onların arasında yazıçılar da, siyasətşünaslar da var – Xətai haqqında istədikləri tərzdə da-

nışırırlar. Halbuki dil məsələsi baxımından Azərbaycan dili, xüsusən də Azərbaycan ədəbi dili geniş mənada Xətayiə borcludur. Bəkir Cəbzadə yazırdı ki, XVI əsr Azərbaycan türkcəsi ədəbiyyatının bədii yüksəkliyi, vertikalı Füzuli ilə ölçülsə, bu dilin içindəki bədii və lisanı komponentlərin genişliyi, horizontal meyarı Xətai ilə təmsil olunur. Cəbzadəyə görə, Xətai Azərbaycan türk dilini daha geniş və zəngin şəkildə şeirlərdə işlədən və bu dilin dialekt xüsusiyyətlərini əks etdirən birinci şairdir. Deməli, Xətainin irsini qorumaqla dilimizi də qorumaş oluruq.

Ədəbiyyat dilinə bağlı bu missiyanı başqa tarixi dövrlərdə də yerinə yetirib. Şah dövrü İranında panfarsizm təbliğatçıları Azərbaycan dilinə “dönmə dil” deyəndə, Əhməd Kəsəvilər dilimizi hədəfə alanda Şəhriyar “Heydərbabaya salam”ı yazmaqla Azərbaycan türkcəsinə möh-təşm əbida ucaltdı.

Dil xalqın namusudur, əgər bu belədirsə, deməli, onu hamımız birlikdə qorumaqlıq. Təkcə sözləri yox, sözlərin harmoniyasını, dilin ahəngini, ritmini, daxili musiqisini də. Dilin saflığını qorumaq əslində millətin mənəvi saflığını qorumaqdır.



İbrahim İLYASLI, Azərbaycan Yazıçılar Birliyi Poeziya bölməsinin rəhbəri, şair:

– Cənab Prezidentin “Biz millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”, – deyə bir fikri var. Biz dilimizin saflığını ona görə qorumaqlıq ki, küresəlləşmə dövründə onu kənar təsirlərdən, əcnəbi dil basqılarından qoruyub, gələcək nəsllə saf, təmiz bir Azərbaycan dili ötürək. Zaman-zaman üstümüzdə yeriyən ərəb, fars, rus dilləri basqısının acılarını hələ də çəkməkdəyik.

Yeri gəlmişkən, bu mənada, ana dilimizin bütövlüyünü tamamlayan dialekt, şivə dediyimiz bir anlayış da unutmamamalıyıq. Sovetlər dönməmişdə lüğət tərkibindən çıxarılımış, əslində qədim türkcəmizdə olan sözləri də lüğətimizə, orfoqrafiya kitabımıza yenidən daxil etməliyik. Türk dünyasının yenidən bir dil ailəsi olaraq gündəmə gəldiyi bir zamanda bu, bizim üçün ən önəmli bir məsələ olmalıdır. Elektriki naqıl ötürdüyü kimi, dili də bu dildə danışmış ata-babalarımız, ana-nənələrimiz ötürür bizə. Naqıl qırılan yerdə enerji, dil qırılan (təhrif olunan) yerdə də millət yox olur. Latin dilinin təmsalında bu faciə bir örnəkdir. Saf dil varsa, saf da millət var.

Ana dilinin dövlət qurulmasında və dövlətçiliyin yaşamasında nə qədər önəmli bir yer aldığı zaman-zaman bizdən gizli saxlanılmış, müstəqillik dövrümüzə isə yenidən öyrənilməyə başlanmış ən yeni tariximiz xalqımıza sübut etdi. Prezident İlham Əliyevin Birinci Türkoğlu Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sarəncamı isə bütövlükdə türk dili ailəsinin uluslararası miqyasda yenidən və daha yətonəklilik çıxacağına böyük ümidlər verir.

Mən ədəbiyyat adamiyam. Ədəbiyyat, hər şeydən öncə, ana dili hadisəsidir. Hər bir yazı adamı, ilk növbədə, ana dilinin bütün incəliklərinə bələd olmalıdır. Təəssüf ki, bəzən həm sosial platformalarda, həm də yazılı mətbuatımızda bunun hansı faciələrə gətirib çıxaracağını fərqləndirən olmayanlar da var. Müşahidələr göstərir ki, yeni nəsil azərbaycanlılar – Azərbaycan övlədləri öz-lərindən asılı olmayaraq, dilimizin saflığının daşıyıcısı olmaq anlamında müəyyən çətinlik çəkirlər. Məişət dilindən tutmuş, gənc yazarların nəsr, publisistika, poetik mətnlərinə qədər uzanıb gedir bu problem.

Buna görə də Prezident İlham Əliyev mövcud durumu nəzərə alıb, bu məsələyə xüsusi önəm verərək, AMEA-nın yubileyindəki çıxışında bütün qələm adamlarına və ümumən, ictimaiyyətə ciddi mesajlar ismarlayıb. Təkcə qələm adamları deyil, aidyyəti olan bütün qurumlar bundan nəticə çıxarmalıdır. Rəsmi yazışmalardan tutmuş, reklam lövhələrində qədər bütün mətnlər ciddi nəzərdən keçirilməlidir.

Teleradio qurumlarına ana dilini mükəmməl mənimsəmiş, orfoqrafiya və orfoepiya qaydalarını dərinlən bilən müttəxəssislər cəlb edilməlidir.

Unutmaq olmaz ki, dil var olmaq hadisəsidir.

**Səhifəni həzlərdə:
Əli NƏCƏFXANLI
XQ**